

Vətənə qaytarılan “Xətai”

Qarabağ xalçaçılıq məktəbinin nümunəsi – XVII əsrin əvvəlinə aid “Xətai” xalçası xaricdəki şəxsi kolleksiyadan alınaraq ölkəmizə qaytarılıb. Noyabrın 14-də Azərbaycan Milli Xalça Muzeyində xalçanın təqdimatı keçirildi. Tədbir görkəmli alim, xalçaçı-rəssam Lətif Kərimovun (1906-1991) doğum günü (17 noyabr) münasibətilə təşkil olunmuşdu.



Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova “Xətai” xalcasının Azərbaycan mədəni irsi, xalçaçılıq sənətində əhəmiyyətindən söz açdı. Bildirdi ki, Səfəvilər dövrünün saray xalçalarının təsiri duyulan yeni ekspozitinin kompozisiyasında Qarabağ xal-

çalarına xas stilizə olunmuş nəbatı və zoomorf ornamentlər eks olunub. Zəngin naxış tərtibatına malik xalça üzərində çarpanlaşan “xətai qolları” arasında türk xalqlarının bir çox sənət abidələrini bəzəyən əjdaha təsvirləri yer alıb. Azərbaycan xalçaçılığında geniş istifadə edilən əjdaha təsvirləri “Xətai” kompozisiyası kimi tanınıb. Bu ad azərbaycanlılara məxsus Xəta (Xətai) qəbiləsinin adından götürülüb.

əvvəli səh. 1-də

Dünyanın müxtəlif kolleksiyalarında saxlanılan Azərbaycan xalçalarının ölkəmizə gətirilərək Xalça Muzeyində nümayiş etdirilməsi qarşıda duran əsas vəzifələrdən olduğunu deyən direktor bu işdə əməyi olan hər kəsə təşəkkür etdi.

Şərqi xalçaları üzrə beynəlxalq konfransın (ICOC) akademik komitəsinin sədri, italiyalı kolleksiyaçı, xalça eksperti Alberto Boralevi növbəti dəfə Azərbaycan xalçasının əsl ünvanına gətirilməsindən məmənunluğunu bildirdi. Qarabağın nadir kompozisiyalı "Xətai" xalçasının bədii-texniki xüsusiyyətləri barədə məlumat verən ekspert Xalça Muzeyinin bu istiqamətdə həyata keçirdiyi işləri yüksək qiymətləndirdi.

Millet vəkili, Əməkdar rəssam Ülviyyə Həmzəyeva da çıxışında Azərbaycan xalçalarının xaricdən gətirilərək geniş ictimaiyyətə təqdim olunmasını diqqətəlayiq addım kimi qeyd etdi.



Əməkdar rəssam Məmməd Hüseyn Hüseynov "Əjdahalı" xalçaların tarixi və mənbələri haqqında məlumat verdi. Bildirdi ki, xalçada yer alan ejdaha obrazı təkcə xalqın savaş mələyi yox, eyni zamanda inanc

simvollarından biridir. Əjdaha təsviri türk xalqlarının incəsənətində çox geniş yayılıb. Səfəvilər dövrünün saray xalçalarının təsiri duyulan yeni eksponatın kompozisiyasında Qarabağ xalçalarına xas stilini

Vətənə qaytarılan "Xətai"

XVII əsrin əvvəlinə aid Qarabağ xalçasının təqdimatı keçirildi

zə olunmuş nəbatı və zoomorf ornamentlər əksini tapıb. Əjdaha obrazının stilizə olunmuş müxtəlif təsvirləri Azərbaycanın xovsuz və xovlu xalçalarının kompozisiya quruluşlarında qədim zamanlardan tətbiq olunub. Onların ən parlaq nümunələri XVI-XVII əsrlərə aid Qarabağ xalçalarında yer alır.

Tədbirdə yeni eksponatın müzeyin Ənənəvi texnologiya şöbəsində görmə məhdudiyyətli insanlar üçün toxunan kiçikölçülü taktil fragməti də təqdim olundu.

Qeyd edək ki, XVII əsrə aid "Xətai" xalçaları vaxtılı Qarabağda toxunub, sonradan xarici ölkələrə daşınub və hazırda onlar dünyanın bir sıra aparıcı muzeylərinin və şəxsi kolleksiyaların inçiləri sırasındadır.